



**Abdulla Ismayiloglu**

**(əvvəli öten sayımızda)**

Biz bu 12-ci tūfəngin sırrını öyrənmək istədik. Ağsaqqal kişi dedi ki, "neçə ay bundan qabaq qonşu kənddə zülmdən cana doymuş kəndlilərin mülkədar nökerlərilə qanlı toqquşması olub. Uşağın atası bu 12-ci tūfəngi götürüb həmin kəndə köməyə gedib. Atışma zamanı bir gülə tūfəngin qundağını sindirib, uşağın atasının ürəyinə dəyiib.

Uşaq ona görə bu tūfəngi vermək istəmir ki, vaxtı çatan da onunla atasının intiqamını alsın.

Biz bu kənddəm çox qəmgin və pərişan qayıtdıq. Təbrizə gəlib hadisələr haqqında yoldaş Əziz Əliyevə ətraflı məlumat verdik. Düşmənlərimizin sovet adamlarının üstüne atlığı böhtanlar puça çıxdı. Sonralar mən "12-ci tūfəng" adlı bir poema yazdım.

Bir gün Əziz Əliyev mənə tapşırıdı: "Təbrizin məktəb binalarının şəhər ziyyəliliylarıyla bir dostluq görüşü təşkil etməyə çalış. Qoy bizim opera ustadlarımız da orada çıxış etsinlər. Bu çox yaxşı iş olar".

Təbrizin orta məktəblərinin birində dostluq görüşü düzəldik. Şəhərin adlı-sanlı ziyyəlili salona toplaşdı, qubernator da buradaydı. Mən ədəbiyyat və incəsənetimiz haqqında kiçik məruzə etdim. Sonra bizim Bülbül və digər sənətkarlarım alqışlar altında çıxış etdilər. Lakin təbrizlilər tərəfindən kimse səhnədə görünmədi. Mən qubernatora müraciət edəndə o, dedi ki: "Orucluqdur. Burada bir nəfər müğənni var, əgər ağızı oruc deyilsə oxutdurarıq".

İşarə ilə bir nəfəri yanına çağırıb ona nə isə dedi. Bir azdan onun yanına yaşılı, dolğun bir adam gəldi və salondan bayra çıxdı. Konserti idarə edən gənc: "İndi də Təbrizin ustad müğənnisi Əbülhəsən xan oxuya yacaqdır" - deyə bildirəndə, salonda uzun süren alqışlar qopdu. Qubernatorun yanına çağırıldırdığı şəxs Əbülhəsən xan imiş. Yanımda oturan Bülbül dedi: "Bu heç yaxşı olmadı. Mən niyə ancaq nəgmə oxudum. Bu kişinin yanında pərt oldum..."

Soruşdum:

-Bülbül, bu qoca kimdir, axı? -Necə kimdir? - deyə Bülbül ona böyük hörmətlə dilləndi: "Şərqiñ dahi müğənnisi!"

Əbülhəsən xan Seyid Əzimin "Zülfünü bas yarama, qoyma məni qan aparır" qəzelini elə məharətli səslə oxudu ki, hamımız heyran qaldıq. Bu görüsən sonra Əbülhəsən xanla səmimi dost olduq. Mitinqlərimizdə, təntənələrimizdə o, öz

# Süleyman Rüstəmin Cənubi Azərbaycan xatirələri

məlahətli, əvəzsiz səsilə iştirak edirdi. Əbülhəsən xanın bir arzusu da vardi. Deyirdi: "Məni bir neçə aylığa Bakıya aparın. Konservatoriyanızda cavan müğənnilərinizə bir neçə ay müğəmatdan dərs verim. Sınamdə sənət sirləri istifadəsiz yatır".

Bir axşam Təbriz qubernatoru bizi evinə qonaq çağırımdı. Məclisde 10-12 nəfər adam vardi. Sovet tərəfindən məclisde Əziz Əliyev, Mehballı Əmiraslanov və mən idim. Təbrizin cavan xanəndəsi başmaqçı

məxfi polis idarəsinin rəisi sərhəng (polkovnik) Seyf idi.

Əziz Əliyevlə mühabibədən sonra da tez-tez görüşür, Təbrizdəki günləri yada salırdıq.

Bəli, bir çox ədiblərimiz kimi Süleyman Rüstəm de Kommunist partiyasının üzvü, Lenin-Stalin kimi diktatorlar qarşısında baş əyib, alqışlar edənlərden idi. Lakin bu onların yaltaq, vətən xaini, satqın olması anlamına gelmir (bu gün özünü "qələm sahibi" adlandıran əksər cavanların yaltaqlandığı vəzifəli şəxslər və xarici təşkilatlar saysızdır). Əgər bu gün

özünü "yazıçı" adlandıraq ortaya fərdi-başlı əsər qoya bilməyən tör-töküntülər (hamiya aid deyil) "avtovağzal ayaqyolusu" qoxan ağızlarını açaraq, Azərbaybaycan SSR-si dövründə yazıl-yaratmış ədiblərimiz haqqında əsəssiz, söz-xatiriniə, diqqət mərkəzində olmaq, qalmaqallar yaratmaq üçün ulamaqdansa, yaxşı olar gedib öz ayıbları, nöqsanları, natamamlıqlarını aradan qaldırsınlar.

Ay bədbəxtlər, neynəsəniz də Mirzə İbrahimov, Süleyman Rüstəm, Səmed Vurğun, Pənahəli Makulu, Əli Tudə, Balaş Azəroğlu, Söhrab Tahir, Şixəli Qurbanov, Bəxtiyar Vahabzadə və digərlərin də olan nə vətən-millət sevgilərinə sahibsiz, nə onların yazıb-yaratdıqları sanballı əsərlərin bir cümləsini, misrasını ortaya qoymaq zəkasına maliksiniz, nə də ki, onları tərrixdən, xalqın yaddaşından silib atmağa qadırsınız! Baxma yaraq karvanda keçmir, amma siz hürməyinizde olun...

Sonda Süleyman Rüstəmə dil uzadan "ağrı göyçəklərə" ədibin cənub həsrəti şeirləri silsiləsindən olan "İçə bilmirəm" şeiri ilə həm cavab verir, həm də söhbətimə yekun vururam.

**Araz sahilindən yolum düşəndə,**  
**Bir an həyəcansız keçə bilmirəm.**  
**Nələr olduğunu o biri tayda**  
**Çox gözəl bilirəm, necə bilmirəm?!**

**Eşitsin səsimi bacım, qardaşım.**  
**Hicran yollarında ağardı başım.**  
**Damır ürəyimə yenə göz yaşım,**  
**Gündüzü gecədən seçə bilmirəm.**

**Özgələr su içir bulaqlarından,**  
**Fəryadlar yüksəlir ocaqlarından.**  
**Niyə qollarından, ayaqlarından**  
**Paslı zəncirləri aça bilmirəm?!**

**Mənim o sahilsiz həyatım yoxdur,**  
**Vüsalından böyük muradım yoxdur.**  
**Niyə quşlar kimi qanadım yoxdur,**  
**Niyə o sahile uça bilmirəm?!**

**Mənə gəl-gəl deyir Təbriz, Miyana,**  
**Sən necə baxırsan, Arazım buna!**  
**Ürəyim yananda sənin suyuna**  
**Göz yaşı qatmasam, içə bilmirəm!**



Xəyyam da burada idi.

Məclis başlanmamış Əziz Əliyev ucaboylu, qarabuğdayı bir adamı mənə göstərib yavaşça dedi: "Bu adamı gözdən qoyma, kimliyini sənə sonra deyərəm".

Mən Əzizin göstərdiyi adamın yanında oturdum. Məclis başlandı. Sağlıqlar deyildi. Xanəndə Xəyyam mənim "Vətən yandı" qəzəlimi oxumağa başladı. Qəzel oxunduqca qubernator hiddətlənirdi. "Bunu məclisdən kənar eləyin" kimi sözər deyirdi. Lakin xanəndə qəzelin sonunda:

"Süleyman, qafil olma, yaxşı bax ətrafa, şairsən,

Cinayet aşdı həddindən, həray sal ki, vətən yandı".

Sətirlərini oxuyan kimi Fəhimi də, digərləri də qəzeblərini sünə təbəssümle əvəz edərək, məni alqışladılar. Yanımda oturan adam pivə içməyi təklif etdi. Mən dedim ki, bura kişi məclisidir, qadın məclisi deyil, gəl araq içək. Qonşum dedi: "Mən arağın nadir hallarda dili mə vurmuşam. Deyirsən içək, içək də". Mən tez qədəhləri doldurdum. Çox keçməmiş qonşum müvəzinətini itirməye başladı. Danışanda dili topuq çaldı. Mənə dedi ki, şəhər bələdiyyesində işləyir.

Yanımdakının vəziyyətini başa düşən qubernator farsca ona bir neçə acı söz dedi. Tezliklə qonşumu xəstə adı ilə məclisdən çıxarıb apardılar.

Əziz Əliyev mənzilə qayıdanda dedi: "Çox sağlam ol. Vəzifəni yaxşı yerinə yetirdin". Yənindəki adam Təbriz vilayeti